

UOT 373.2

A.Abdullayeva

Magistrant

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Az 1000, Bakı ş., Ü.Hacıbəyli küçəsi, 68

e-mail: 1aynurabdullayeva@gmail.com

МƏKTƏBƏQƏDƏR YAŞLI UŞAĞIN CƏMİYYƏTDƏ TƏHLÜKƏSİZLİYİ

Açar sözlər: məktəbəqədər, uşaq, təhlükəsizlik

Uşaqlar ailə xoşbəxtliyinin ən böyük göstəricisidir. Həyatda ən saf qəlbə, sevgiyə aid olan şəxslər də uşaqlardır. Hətta belə bir ifadə də var ki, uşaqlıq saflığını itirməyən insan böyük insan sayılır. Xoşbəxtlik cürcətilərinin yaranmasında və möhkəmənlənməsində uşaq böyük qüvvə hesab edilir. Buna görə də xoşbəxtliyimizin bitməməsi üçün onları qorunmalı və müdafiəsi yolunda əlimizdən gələni etməliyik.

А.Абдуллаева

БЕЗОПАСНОСТЬ РЕБЕНКА ДОШКОЛЬНОГО ВОЗРАСТА В ОБЩЕСТВЕ

Ключевые слова: дошкольное образование, ребенок, безопасность

Дети – величайший показатель семейного счастья. Дети – это те, кому принадлежит самое чистое сердце и любовь в жизни. Есть даже поговорка, что великим человеком считается человек, не теряющий чистоты детства. Ребенок – великая сила в создании и укреплении ростков счастья. И для того чтобы наше счастье не закончилось, мы должны берегать и делать все возможное во имя их защиты.

A.Abdullayeva

SECURITY OF PRESCHOOL CHILDREN IN SOCIETY

Keywords: preschool, child, safety

Children are the greatest indicator of family happiness. Children are the ones who belong to the purest heart and love in life. There is even a saying that

a person who does not lose the purity of childhood is considered a great person. The child is a great force in the creation and strengthening of the sprouts of happiness. Therefore, we must do our best to protect and defend them so that our happiness does not end.

Müasir dünyamız iqtisadi və sosial-mədəni sahədə yüksək inkişaf səviyyəsinə nail olmuşdur. Buna baxmayaraq hər kəsi olduqca dərindən düşündürən bəzi məsələlər vardır. İnsanları narahat edən əsas məsələ goləcəkdən nələr ilə qarşı-qarşıya qalacaqları, yaranmış olan çətinlikləri aradan qaldırmak üçün hansı profilaktik tədbirlərin görülməsi fonunda yaranmış problemlərdir. Belə problemlərdən biri də qloballaşmanın yaratmış olduğu geniş informasiya-kommunikasiya ilə bağlıdır. Dünyanın hər bir güşəsindəki dəyişikliklərə olduqca sürətli tanış olma imkanı əldə etdiyimiz kimi insan sağlamlığına, onun mənəviyyatına, mal-mülküne və nəhayət, yaşıdagı ölkənin suverenliyinə və xalqının milli dəyərlərinə təhlükə doğuran hər cür neqativ ünsürlərə də qarşılaşma təhkükəsi ilə üz-üzə qalırıq. Bu kimi halların baş verməməsi üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Belə tədbirlərin ən əhəmiyyətli sosial təhlükəsizliyin təmin edilməsidir.

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, “təhlükəsizlik - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, əməkçiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin edilməsidir”. Buna görə də istənilən sahədə uşaqların, yeniyetmələrin - bir sözə, hər kəsin təhlükəsizliyi təmin edilməlidir.

Uşağın şəxsiyyət kimi formallaşması, həyatı dərk etməsi, ictimai mühitə hazırlığı məhz məktəbəqədər dövrə ilkin təməli qoyulur. “Məktəbəqədər təhsilin məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanaqlığının və sağlamlığının, mühafizəsinin, ətraf ələmə həssas(şüurlu) münasibətinin və şəxsiyyətinin formalşdırılmasından ibarətdir” [1]. Uşağın dünyagörüşünün və intellektual potensialının inkişafi üçün məktəbəqədər dövr boyunca sağlam qidalanmasına, dəstəkləyici və informasiyalı bir mühitin əhatə dairəsində olmasına nəzarət etmək lazımdır.

Kütləvi informasiya vasitələri (KİV) uşaqlarda mənəvi dəyərlərin formallaşmasına çox güclü təsir göstərir. Bu kontekstdə televiziya xüsusi rol oynayır. Televiziya ekranlarından başqa xalqlara xas mədəniyyəti, həyat tərzini təbliğ edən filmlərin nümayişi nəticəsində gənclərin qarbdəki həyat standartlarına yönəlməsi müşahidə olunur. Tədqiqatçılar hesab edirlər ki, məhz

bunun təsiridir ki, son dövrlərdə gənclər asan yolla, daha az səy göstərməklə uğur qazanmaq, varlanmaq, vəzifə tutmaq istəyirlər. Bu da get-gedə maddiyyata daha çox ənəm verilməsinə, mənəviyyat, vətənpərvərlik, milli dəyərlərə hörmət kimi hissələrin arxa plana keçməsinə səbəb olur [2].

İnformasiya-psixoloji təhlükəsizliy neqativ məlumatların təsiri, virtual oyunların uşaqlara psixi təsiri aid edilir. İnternet vasitəsilə evlərimizə daxil olan zərərlə informasiya təhlükəsini bir çoxlarımız fərqlində deyilik. İntenetdən gələn təhlükə yalnız zərərlə informasiya ilə kifayətlənmir, həm də uşaqları özündə asılı vəzifəyə salır. İnformasiya təhlükəsizliyi anlayışı indi yaranmış bir hadisə deyildir. Kompyuterin ixtira olunmadığı vaxtlarda da var idi. Smart telefonların yayılması, internet şəbəkələrinin meydana gəlməsi və s. amillər informasiya təhlükəsizliyi problemini daha da aktuallaşdırı. Hazırda uşaqlar kiçik yaşlardan mobil telefonlardan, digər mobil qurğulardan istifadə edirlər. Onlar yazıb-oxuya bilmədikləri yaşlarda belə müxtəlif informasiyaları internet vasitəsilə əldə edirlər. Üç yaşında, hətta ondanda kiçik yaşlarda uşaqlar sərbəst youtube-a daxil olurlar. Öz maraqlarına uyğun informasiyaları əldə edir və izləyirlər. Əsas məsələ orasındadır ki, uşaqların bu cür informasiya-kommunikasiya texnologiyaları ilə təmasda olmasına valideynlər özləri imkan yaradırlar. Uşaqlar ağlamasın, onları narahat etməsin, bir sıra təhlükələrlə qarşılaşmamaq üçün telefonla məşğul olmasına icazə verirlər. Uşaqlar internetdə, televiziyalarda bir çox təhlükəli amillərlə qarşılaşırlar. Oyunlar, cizgi filmləri müxtəlif fəsadlara yol açı bilir. Bu fəsadların ən birincisi uşağın psixologiyasına olan təsirdir. Elə cizgi filmləri var ki, onlar uşağın yaşına uyğun deyil. Televiziyalarda yayımlanan hər bir informasiya materialları uşaqların yaş səviyyəsinə və psixologiyasına uyğun tənzimlənir. Bu kimi məsələlər qanunvericilikdə də öz əksini tapır. “Uşaqların zərərlə informasiyadan qorunması haqqında” qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndində uyğun olaraq hazırlanmışdır. Bu qanun 3-cü maddəsinin “Uşaqların zərərlə informasiyadan qorunması sahəsində əsas prinsiplər” təşkil edir. Layihədə uşaqların mənafeyi və ehtiyaclarının üstün tutulması, hüquq və azadlıqlarının təmin, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərlə informasiyadan qorunması sahəsində əsas prinsiplər kimi irəli sürülür. Həddindən artıq internetə aludə olmaq psixoloji baxımdan uşaqlara çox pis təsir edir. Aqressivlik yaranır, yuxu rejimi pozulur, hətta yemək yemir.

Hərtərəfli inkişafına, sosiallaşmasına təsir edir və ətraf aləmlə əlaqə qurmur, hər şeyə biganə yanaşır. Bu da öz növbəsində uşaqlarda gec dil açma probleminə gətirib çıxardır. Yaş artıqcada problemlərin əhatə dairəsi genişlənir və təhlükələr daha da çoxalır. Bu kimi təhlükəli halların baş verməməsi üçün böyükler daim uşaqlara nəzarət etməli və qayğı ilə yanaşmalıdır.

Nəqliyyat vasitələrinin bizim həyatımızda rolu kifayət qədər önemlidir. Təhlükəsizliyimiz üçün bu vasitələrdən düzgün istifadə etməyi bilmək vacibdir. Bura təkcə nəqliyyat vasitələrinin idarə edilməsini aid edə bilərik. Eyni zamanda piyada və sərnişin kimi təhlükəsizlik qaydalarına da ciddi riayət etməliyik. Təhlükə haqda informasiya dairəmiz genişləndikcə hər kəs yol qaydalarına ciddi əməl edir. Lakin üzərimizə düşən missiya bununla bitmir. Uşaqları bu qaydalarla tanış etmək, məlumatlandırmaq bizim üzərimizə düşür. Böyüklərin də yolda qeyri-düzgün davranışları az rastlaştığımız hadisə deyil. Sürətlə gələn maşının karşısından qaçan, işıqforun qadağanedici siqnalında yolu keçən, avtobus hərəkətdəyən ona minməyə və yaxudda düşməyə çalışan insanlar haqda olduqca çoxlu nümunələr vardır. Bu cür hallar baş verdiyi halda biz uşaqlara necə nümunə ola bilərik? Buna görə də hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Uşağa yol təhlükəsizliyi haqda məlumat verərkən yaşını, potensialını nəzərə almaq vacibdir. Təhlükədən qorunmaq haqda məlumat verərkən öz sözlərimizlə, incitmədən fikrimizi çatdırılmalıdır. Hər hansı oyun vasitəsilə maarifləndirmə işini həyata keçirə bilərik. Əyani şəkildə də uşaqlarla iş aparmaq mümkünündür. Bunun üçün işıqfor quraşdırılmış yerdən keçməli, bu vaxt işıqforun hansı işığında keçmək lazımdır. Uşaqlara nəqliyyat vasitələrinə minib-düşərkən tələsməmələrini, səs-küy salıb nadinçlik etməmələrini başa salmalyıq.

Məktəbəqədər yaşı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır. Gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır. Özündə gündəlik lazımı qida dəyərini ehtiva edən qida maddələrindən ibarət balanslaşdırılmış qida rasionu uşaq orqanizminin böyüməsi və normal inkişafını təmin edir. Düzgün qidalanma xüsusilə uşaqların immunitetinə müsbət təsir etməklə orqanizmin döyünlülünü artırır, onların psixoloji cəhətdən düzgün inkişafına əlverişli şərait yaradır. Odur ki, uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir.

Məqalənin elmi yeniliyi. Məqalədə məktəbəqədər yaşı uşağı təhlükəsizliyini təmin etmək üçün bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən səhbət açılmışdır.

Ədəbiyyat

1. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin programı (kurikulumu). Bakı: Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin nəşriyyatı, 2015,-96 səh.

2. Воропаева А.В., Старовойтова Е.Н. Современные средства массовой информации как система формирования и трансляции социальных норм и ценностей, <http://www.gosbook.ru/node/57586>

3. 29 avqust 2002-ci il tarixli 99/372 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı ("Azərbaycan" qəzeti 19 iyun 2002-ci il, № 216)

Məqalənin redaksiyaya daxil olma tarixi: 19.01.2021

Məqalənin takrar işlənməyə göndərilmə tarixi: 12.02.2021

Məqalənin çapa qəbul olunma tarixi: 15.03.2021

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

pedaqogika üzrə elmlər doktoru, professor Museib İlyasov

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-ci il tarixli 15 sayılı qərarı ilə çap olunur.